



# Svastika

"Salamlaşma", "uğur, rıfah, firavnlıq arzulamaq" mənasını verən svastika simvolu başları əyilmiş xaçlardan ibarətdir.

Qədim və geniş yayılmış svastika qrafik simvolu dünyanın bir çox xalqlarının tarixini, etnoqrafiyasını, mədəniyyətini səciyyələndirən məşət aşyalarında, geyimlərdə, sikkələrdə, silahlarda, bayraq və gerblərdə, dini ocaqların və evlərin tərtibatında öz əksini tapmışdır.



1.



2.



3.

Svastikanın bir çox mənaları var. Qədim xalqlarda o hərəkət, hayat, günəş, əmİN-amanlıq simvolu olub, falsəfi məhfumları rəmzləşdirir.

"Svastika" sözü hind mənşəlidir. Onun simvol olaraq tarixi qədimdir.

Onun mənası ilə bağlı müxtəlif fərziyyələr var. Müəlliflər svastikanı axar su, hava, alov, od, qadın cinsi, iki cinsin birləşməsi, ay, dünyadan dörd torfı ilə əlaqələndirir. Hərəkət edən günəş isə onun mənasını verən heroqlif kimi qəbul olunub.

Burlara baxmayaraq, svastika təkcə günəşin deyil, ham da torpağın mahsuldarlığının ramzi kimi qəbul olunur. Bu zaman svastika dörd əsas ünsürü (su, od, torpaq, hava), həmçinin ilin fəsilərini bildirir.

Qafqazda svastika təsvirlərinin yaranması era-muzdan əvvəl II-İ minilliklərə tosadüf edir. Bu simvol ornamentlarda, əzəmətli abidələrdə, ev aşyalarının üzərində görmək mümkündür.

1. İpak tıkma. 132x130. XVIII as. Azərbaycan.

2. İpak tıkma. 75x69. XVII as. Azərbaycan.

3. İpak tıkma. 113x61. XVIII as. Azərbaycan.



4.



5.



9.



10.



11.



12.



13.



14.



6.



7.



8.

Müasir dövrümüze qodar golib qıxan və qızılıb edilən bu simvolun Şərqi Asiya və türk xalçaları üzərində də olmasınraq doğurur. Klassik fars və Hindistan xalçalarında bu motivə çox da yer verilmir. Anadoluda svastika motivlərinin ilk nümunələrini Rüstəm Paşa məscidində divar vurulan mozaik kaşlıarda görmək olar. Bütün stiliz olunmuş svastika motivlərinə daha sonralar Qafqazda (Azərbaycanda) toxunmuş ipək tıkmalar üzərində rast gəlinir.

Rüstəm Paşa məscidi 1561-1563-cü illərdə

istifadə edilən bu təsvirin Şərqi Asiya və türk xalçaları üzərində də olmasınraq doğurur. Klasiq fars və Hindistan xalçalarında bu motivə çox da yer verilmir. Anadoluda svastika motivlərinin ilk nümunələrini Rüstəm Paşa məscidində divar vurulan mozaik kaşlıarda görmək olar. Bütün stiliz olunmuş svastika motivlərinə daha sonralar Qafqazda (Azərbaycanda) toxunmuş ipək tıkmalar üzərində rast gəlinir.

Qafqazda və şimal-qırğı İranda türk tayfalarında toxunmuş ipək tıkmalar daha sonrakı dövrdə toxunan xalçalarda da bu motivin istifadə olunmasına tokan vermişdir.

XIX əsrda svastikanın "hərşəng" (fers dilində tərcümədə "korçəng" deməkdir) adlanan forması Qazax-Borçaltı ərazisində toxunan və

inşa edilmişdir. Məhz bu tarixi mərhələdən sonra Safavilər dövründə inkişaf edən xalçaçılıq və tıkma sənətində svastika elementi geniş istifadə edilmişdir.

Qafqazda və şimal-qırğı İranda türk tayfalarında toxunmuş ipək tıkmalar daha sonrakı dövrdə toxunan xalçalarda da bu motivin istifadə olunmasına tokan vermişdir.

XIX əsrda svastikanın "hərşəng" (fers dilində tərcümədə "korçəng" deməkdir) adlanan forması Qazax-Borçaltı ərazisində toxunan və

4. Xalça. Yun. Xovlu. 165x114. XVIII əsr. Azərbaycan.
5. Xalça. Yun. Xovlu. 205x130. XIX əsr. Azərbaycan.
6. Xalça. Yun. Xovlu. 228x124. XVIII əsr. Azərbaycan.
7. Xalça. Yun. Xovlu. 520x247. XVIII əsr. Azərbaycan.
8. Xalça. Yun. Xovlu. 206x153. XVIII əsr. Azərbaycan.
9. Xalça. Yun. Xovlu. 217x147. XVIII əsr. Azərbaycan.
10. Xalça. Yun. Xovlu. 201x124. XVIII əsr. Azərbaycan.
11. Xalça. Yun. Xovlu. 327x136. XVIII əsr. Azərbaycan.
12. Xalça. Yun. Xovlu. 213x159. XVIII əsr. Azərbaycan.
13. Xalça. Yun. Xovlu. 235x168. XVIII əsr. Azərbaycan.
14. Xalça. Yun. Xovlu. 180x125. XIX əsr. Azərbaycan.